



[Avropa ttifaq il Grcstan arasında viza rejiminin lvi v onun Rusiyann regional planlarna tsiri](#)

Avropa Parlamenti Grcstan n viza rejiminin lv olunmas haqqnda qrar qbul etdikdn sonra Grcstan vtndalar cari ilin baharndan "engen" vizas almadan A-nin 26 lksin sfr ed v (i icazsi olmadan) ay qala bilcklr

Avropa ttifaq v Grcstan arasında viza rejiminin tamamil lv edilmsi Qafqaz regionunda mhm hadis saylr. Bu mslnin mesajlarndan biri d Cnubi Osetiya v Abxaziya mnaqilrind Rusiyann planlar il bal ola bilr. Htta bu grgin regionda yeni hadislr yarada bilr. Bu mntqnin sakinlri Rusiya pasportu dayrlar. Bunun qarsnda szgedn viza rejiminin lvin, Grcstan pasportunun etibarnn artmasna v turist sahsinin genilnmsin diqqt etmkl Cnubi Osetiya v Abxaziya sakinlri arasında Grcstan dvltin meyl artacaq. Bu arada mnaqinin hlli v Rusiyann .Cnubi Qafqazda planlarnda frqli sazilrin ahidi olacaq

Vizann lv edilmsi v onun tsirlri Avropa Parlamenti Grcstan n viza rejiminin lv olunmas haqqnda qrar qbul etdikdn sonra Grcstan vtndalar cari ilin baharndan "engen" vizas almadan A-nin 26 lksin sfr ed v (i icazsi olmadan) ay qala bilcklr. Avropa Parlamentinin Strasburqda keirdiyi iclasnda bu mvzu bir ne df ss qoyulsa da ancaq 2013-c ildn bri txir salnmd. Nhayt, 2 fevralda ss oxluu (553 msbt ss) il qbul edildi. Bu ssqoyma il eyni zamanda ATT-in sdri Sebastyan Kurts Grcstann xarici ilr naziri il birg keirdiyi mtbuat konfransnda deyib ki, Ukrayna v Grcstan bhran diplomatik yollardan istifad etmkl n yax mmkn formada hll olunmaldr. A-y

.zv lkrlr v Grcstan vtndalarndn srbst gedi-glili bhrann hll yollarndan biri saylr Avropa Parlamentinin bu qrarndan drhal sonra Grcstann ba naziri d bu gn Grcstan n tarixi bir gn adlandrd. Grcstann prezidenti Georgi Marqvelavili bu mnasibtl lk vtndalarndn tbrik etdi v bildirdi ki, bizim abxaziyal v osetiyal vtndalarmz da bu imkandan faydalananacaq. Prezident Grcstandan ayrlmaq istyn v Rusiyann hakimiyyti altna dm Cbuni Osetiya v Abxaziyaya iar edrk dedi ki, hr iki mntqnin sakinlri Grcstan pasportu ala bilrlr v .bu lknin yenidn birlmsi n bir yoldur

Hminin sabiq president Mixail Saakavili video mesajnda bildirib: "Qzlgl inqilabndan sonra biz Grcstan Parlamenti qarsnda Avropa ttifaqnn himnnini oxuyanda v Qafqazda ilk df olaraq onun bayran qaldranda xaricd v lk daxilind oxlar mni laa qoydu. Mn ciddi kild .".inanram ki, Grcstan tezlikli Avropa Birliyin qoulacaq

Bu layih z son tsdiqini tapdqdan sonra Grcstanda biometrik pasport alanlar hr 180 gndn bir 90 gn mddtind A-na zv olan lkrlr srbst sfr ed bilrlr. Bu layihdn 9 ay mddtind snaq kimi istifad edilck. Grcstan vtndalar Avropa lkrlrindn snacaq istyrlrs, yaxud 90 gndn artq qalarlarsa, bel ki, A-nn daxili thlksizliyini v ya mumi siyast riskini artrarlarsa, onda bu layih .gerklmyck

A znn rq qonular il yaxnlama programna sasn, Belarusiya, Ukrayna, Azrbaycan, Ermnistan, Moldava v Grcstan lkrlri il viza rejimini lv etmiy nzrd tutmudur. Ancaq indiy kimi tkc Moldava A-nin nzrd tutduu standartlara ml etmi v engen vizasnn lvi onun vtndalar n hyata keirilmidir. ox gman ki, Ukrayna v Grcstan n d bu ildn hyata keirilck. .Ancaq Belarusiya, Azrbaycan v Etmnistan dvltlri bu layih il bal hl ki, he bir fikir bildirmiyib

Grcstann qrb n geopolitik hmiyyti

Grcstan Cnubi Qafqazn bir lksi olaraq mnasib corafi v strateji mvqeи olmas, habel Qara dnizn sahilind yerliyindn A v NATO-nun Orta Asiya v Qafqaz Avropaya birldirmk n faliyytlrind tranzit ola v ya rq koridoru yarada bilr. Bu lk tbii srvtlri, corafi mvqeи v Xzr dnizi hvzsind yerlmsi il yksk potensiallara malikdir v buna gr d enerji v yk danmas sahsind nmli tranzit rolu oynaya bilr. Ona gr d Avroatlantik mkan n qrbin Orta Asiyaya v rq

.genilnmsin vasit hesab edilir

Grcstan 1992-ci ild mstqillik Id etdiyi ilk zamanlardan NATO v Avropa urasna qoulmaa meyilli olduunu gstrdi. Bel ki, 1992-ci ild mstqillik qazanan kimi NATO il diplomatik v rsmi mnasibtlr balad v NATO il laqlini genilndirmk mqsdl z sfirini bu tkilata gndrdi, 2001-ci ild Poti limannda NATO qvvli il birg manevrlr keirdi. 2008-ci ild Grcstana keiriln prezident sekilrind Saakavili Avroatlantik mkana qoulma v Iknin razi btvlynn brpasn z dvltinin .izlycyi iki sas hdf adlandrd

Bununla bel, Grcstann A v NATO-ya birlmsini gecikdirn amil d el bu Iknin corafi v geopolitik mvqeidir. Grcstann Rusiyann cnub srhdlri qonuluunda yerlmsi v iki mnaqi zonasnn bu lkd ba vermsini onun NATO-ya qoulmasn gecikdirn iki sas sbb bilmk olar. Hr halda Avropa il vizann lv edilmsi Avroatlantik mkann Grcstan dvltinin rftar qarsnda verdiyi alqlayc vasitdir. Bu xsusi stnlk Grcstana Bidzina vanivilinin rhbrliyi il hazrk iqtidarda olan partiya n bir rya, habel Avropann Rusiya qarsnda zn gstrmsi kimi .dyrlndirilir

Grcstana qrbynml yanama

Tiflisin xarici siyastind nd dayanan mvzu Iksinin qrb yaxnlamas, Avroatlantika mkan il regional v beynlxalq mdkdalq, anlama v mbadildir. Avropa Parlamenti v ATT Grcstann indiy kimi onda zv olduu iki struktur v iki tkilatdr v bu iki strukturda daha aktiv zv olmaa .tla edir

Dorusu, bu zvlk tkc Tiflisin z tlann nticsi deyil. Avropann sas strategiyalar da bu qitnin genilnmsi istiqamtind olmas hesabnadr. Grcstann Amerika il smimi mnasibtlr qurmaa can atmas qrb meyillilik siyastlri rivsind xarakteriz olunur. Bu lk rhbrli siyasi, thiksizlik, iqtisadi v mdni sahlrd Vainqtonla ox yaxn v yax laqlr qurmaa chd edirlr. Grcstann qrb ynlmsinin digr sbbi d bu Iknin Rusiya il qarlamaqda razi btvly v suverenliyin gr xsusi narahatln bilmk olar. Bu msl Grcstann xarici siyastinin istiqamtlmnsind nmli rol oynayr. Rusiyann bu lkd separatlar dstklmsi onun qrb daha da ox yaxnlamasna tsir gstrir. Grcstann qrbynmlynd aq-aydn grnn odur ki, bu Iknin Avroatlantik mkana yaxnlamas, NATO v A-y birlmsin tla etdiyi zamandan Rusiya il qonulua hmiyyt vermmisi daxili ixtilaf v grginliy sbb olmudur. Bu msl Grcstann uzunmddtli sabitliyind tsirlidir. Hrnd hakimiyyt .glmi yeni dvlt bu geopolitik ixtilaf hll etmk niyytinddir

Grcstan-Rusya mnasibtlrinin glck hadislrd rolu

Qzlgl inqilab dvlti hakimiyyt gldikdn sonra Rusiyann Grcstana rolu tdrinc zifldi v tqribn 2008-ci ild artq Grcstann siyastind he bir tsir malik olmad. Blk d Osetiya v Abxaziya mnaqilri Rusiyann Grcstann gnc dvlt balar qarsnda zn gstrmy v mntqdki tarixi qdrtini nmayi etdirmey imkan yaratd. Grcstan v Cnubi Osetiya arasndak mhariby Rusiyann daxil olmas Moskvann mntqd uzunmddtli maraqlarn mhkmndirmk mqsdi dayrd. M. Saakavilinin hakimiyetdn getmsi v G. Marqvelavilinin i bana glmsi il eyni zamanda Rusiya .il mnasibtlrinin normalladracan z dvltinin hdflrindn biri olduunu bildirib

Grcstan v Rusiyann xsusi nmayndlri arasnda mzakirlr 2012-ci il 14 dekabrdan etibarn balamdr. Ekspertlrin fikrinc, Grcstann Rusiya il sazi etmkdn baqa bir x yolu yoxdur. Bu lk digr postsovet lklri kimi iqtisadi chtdn brk Rusiyadan asldr. Eyni halda MDB lklrinin, sasn d Grcstan vtndalar Rusiyaya gedrk glir Id edir, zlrinin v aillrinin yaayn tmin edir v ehtiyaclarndan artq qalan z lklrin gndrirlr. Son statistikalara gr 1.5 milyon Grcstan vtnda .Rusiyada ilyir

Rusya n Grcstann digr bir hmiyyti d vardr v bu hmiyyt Grcstann Rusya v rana ehtiyac olmadan Orta Asiya v Xzr dnizindn Avropaya enerji trlmsi tranzitind yerlmsidir. Bu msl sbb olmudur ki, Rusya Grcstana thiksizlik altini girov gtrs, Avropan enerji il tmin etmkd .Moskvann rolu nzr alnmadqda hmin kartdan istifad etsin

Nino Burcanadze Rusiyann "Komsomolskaya pravda" qzetiin verdiyi msahibsind deyib: "Mn son illr rzind Rusiyann yksk inli rsmilri il grdm v onlarn iki lk arasndak problemlri

dorudan da hll etmk niyytind olduunu grdm. Grcstanda da Moskva il mnasiblrin yaxlamasna meyl ola bilr. Ancaq Rusiya trfi il mzakir mizi arxasnda oturmaq cati ."yoxdur

Grcstann bu siyastisi bel inanr ki, Iksinin dvlti onlara Rusiya trfdar etiketi vurulacandan qorxur. Onlar n qrb lkrlinin onlar bard n dndklri ox nmlidir. Ona gr d Rusiya il mnasiblri normalladrmaq prosesi ox Ing gedir. Ibtt, iki lk mnasiblrinin dzlmsinin uzun zamana v .tlaa ehtiyac vardr

Xanm Burdcanadze lav edib: "Moskva rsmilri Grcstan trfdn onlar n he bir thdid olmadna min olmaldr; msln Grcstann NATO il yaxn mkdal bard. Hminin Tiflis rsmilri d Rusiyann Grcstan dstklmsini tam hiss etmlidirlr. Bel qarlql minlik yaranaca surtd iki lk arasnda ."mnasiblri yaxladrmaq n he bir problem qalmayacaq

Hr halda bel nzr glir ki, Grcstann siyasi durumu Rusiya il mnasiblri yaxladrmaa hazrdr. Grclrin thiksizliy ehtiyac vardr v bu thiksizlik is qrbin girovunda deyil. Grcstan siyastilri bu nticy gliblr ki, iqtisadi v sosial inkiaf siyasi v thiksizlik sabitliyi il yana olmaldr v bu msllrin .Moskva il mnasiblrin normallamasndan da asll vardr ndi viza rejiminin lv edilmsi il qrb daha ox yaxnlamaqla Rusiya v mnaqi trflri il mzakirlr .aparmaq n Grcstan dvltind daha ox zngvn yaranacaq v uur ans daha ox olacaq

Hamid Kazimzad

(Mnb: ras (ran v Avrasiya Aradrmalar nstitutu